

Afət Əliyeva⁴⁷

ESSE JANRININ ÜMÜMI XARAKTERİSTİKASI

Giriş. Esse özünəməxsus xüsusiyyətləri olan xüsusi bir əsərdir. Bu janrda yazan müəllif adı insanların görüb dərk edə bilmədiyi hadisələrdə, faktlarda, situasiyalarda və hadisələrdə adiliyin altında yatan təfərruatları, incəlikləri, gözəllikləri, möcüzələri, qeyri-adi şeyləri hiss edir, görür və yazıya köçürürlər. Esseist öz-özünə danışan kimi öz düşüncələrini, hissələrini rahat yazarkən, bir çox mövzulara toxunmaqdan çəkinmir. Müəllif oxucuya hadisələrə müxtəlif priznadan baxmağa, yeni hiss və düşüncələrdə iştirak etməyə imkan yaradır. Əvvəlcə müəllifin şəxsiyyəti vasitəsilə mövzunun açılması zərurəti ilə əlaqədar yaranmışdır. Esse öz dili, fəlsəfəsi, aşağıda müzakirə olunacaq öz janr xüsusiyyətləri ilə xarakterizə olunan kiçik həcmli janrdir. Esse müəllifi sanki oxucu ilə təkdir və onunla məxfi səhbət edir. Bu səhbətin mövzusu istənilən ola bilər, essedə istənilən mövzuya icazə verilir - fəlsəfi, əxlaqi, ictimai, elmi. Bu janrın əsas marağı ondan ibarətdir ki, müəllif oxucuya maraqlı mövzu ilə bağlı orijinal, gözlənilməz fikirlər təqdim edir. Essenin marağı dərkədici şüurun ətraf aləmlə bir addimlıq təməsidir. Belə ki, bir anlıq şürə və obyekti bir-birini müəyyənləşdirir. Bir esse üçün mötəbər olduğu bilinən heç bir şey yoxdur, birdəfəlik təsdiqlənsə, müəllifin fikirləri bir esse ərzində dəyişə bilər. Esse oxucuya müəllifin peşəkar biliklərini deyil, şəxsi təcrübəsinə təqdim edir və sintetik mahiyyətinə görə janr ədəbiyyatın sərhədlərini aşır.

Essenin yaradıcısı fransız yazıçısı Mişel de Montendir [6, s 349]. 1580-ci ildə onun "Təcrübələr" (fransızca "Les Essais") kitabı nəşr edildikdən sonra esse janrı digər Avropa ədəbiyyatlarında sürətlə yayılmağa başladı. 1597-ci ildə Fransis Bekon essenin xüsusi versiyasını yaradaraq özünün "Esselər və ya Təlimlər, Mülki və Əxlaq" kitabını nəşr etdi. Lakin janrin mahiyyəti onlar üçün ümumi idi: esse fəlsəfi, intellektual və əxlaqi məsələlərə həsr olunmuşdu və onların hər biri haqqında müəllif eyni vaxtda bir neçə baxış bucağı təklif edirdi.

Esse janrı fransız, alman, ingilis, amerikan və digər xarici ədəbiyyatda ən məhsuldalar janrlardan biridir. XX əsrə əksər fransız yazıçıları esse ilə məşğul olurdular, onların arasında A. Jide, P. Valeri, F. Mauriac, A. Malroux, A. Maurois və eləcə da bizi maraqlandıran ekzistensialistlər: J.P. Sartr, A. Kamyu, S.de Bovuar və başqaları var idi. Esse janrını bütün digər janrlardan üstün tutaraq ədəbi yaradıcılığın zirvələrinə çatan və məhz öz esseləri ilə машurlaşan esseistlər isə bunlardır: Q.Marsel, E. Cioran, M. Blanchot, M. Eliade [6, s 352].

Esse janrı öz müasirliyi, aktuallığı ilə digər ədəbi janrlardan fərqlənir. Esse müəllifin daxili dünyasının bir tərəfini oxucuya təqdim edir[3, s 274]. Azərbaycan ədəbi tənqidçi və nəzəri-estetik fikrində esse janrinə ilk dəfə müraciət edən tənqidçi-filosof Asif Əfəndiyev olmuşdur. Tənqidçi-filosof Asif "Müdriklik səlahiyyəti", "İnam və şübhə" və digər kitablarına daxil etdiyi esselərlə bu janrin Azərbaycan ədəbi-nəzəri fikrində populyarlığını təmin etmişdir[2, s 327]. Onun "Həqiqət və yarımhäqiqət", "Şeyx Nəsrullah əsarəti", "Qəm və üsyan", "Məcnunluq", "Koroğlular və Həmzələr", "Xaçanilik", "Nizamilik" vazılarını qeydsiz-sərtsiz esse adlandırma bilərik.

Esse haqqında ədəbiyyatsünas, tənqidçi Əzziz Mirəhmədovun "Ədəbiyyatsünashı terminləri lüğəti"ndə (Maarif, 1988) qeyd edilir: Esse-tənqid və ədəbiyyatsünashığın müəvvən bir problemi sərbəst surətdə izah etməsi ilə fərqlənən ianridir. Essenin müəllifi secdişi problemi (ədəbi, etik, fəlsəfi və s.) təhlil və izah edərkən ifadə tərzinin sistemli, ardıcıl, gəldivi nəticələrin əsaslı, hamı üçün eyni dərəcədə məqbul olması qayğısına qalmır[4, s 128].

Yazıçı, tənqidçi, ədəbiyyatşunas Elçinin tənqidini yaradıcılığına nəzər yetirdiyimiz zaman esse janrında yazdığı nümunələr diqqətimizi çəkir. Nümunə olaraq "Yaxan düymələ, düymələ", "Tək adam, tənha şair", "Dünya axırət əkinin", "Hevdərbaba, volum sənnən kəc oldu" esselərini göstərə bilərik.

Esse janrı xalq yazıçısı Anarın yaradıcılığında xüsusi yer tutur. Sənətkarın "Ağrilar, ağrilar, ağrilar" silsiləsinə daxil olan yazıların çoxunu esselər təşkil edir. Həmçinin Afaq Məsudun, Kamal Abdullanın qələmə aldığı bir sıra yazızlara diqqət yetirdiyimiz zaman Azərbaycan ədəbiyyatında esse janrinin formalaşma prosesinin təmalandığını görmək mümkündür.

Anar, Elçin, Əlisa Nicat, Kamil Veli Nərimanoğlu, Cavanşir Yusifli, Rüstəm Kamal, Azər Turan və başqa müəlliflərin esse janrında yazdığı əsərlər diqqət çəkməkdədir. Xüsusilə, Anarın "Gecə düşüncələri", Elçinin "Ədəbi düşüncələr", Kamil Veli Nəriman oğlunun "Mənim Füzulim" əsərləri esse janrinə yeni cəlalar və keyfiyyətlər getirən əsərlər kimi dəvərləndirilmişdir [5, s 37].

Tənqidçi, ədəbiyyatsünas, esseist Rüstəm Kamal filoloji esselər adlandırdığı yazılarını "Güzgü günü" adlı məqalələr toplusunda cəmləşdirmişdir. Rüstəm Kamalın qələmə aldığı bir sıra tədqiqat əsərlərində - "Oğuz ruhu: bərpa və yozum", "Sözi işığa danışdım", "Nizami Cəfərov, yaxud bir təfəkkürün poetikası", "Zəlimxan Yaqub: inanc işığı" esse janrinin bir sıra xüsusiyyətləri əks olunmuşdur[2, s 411]. Rüstəm Kamalın vəzdidiyi esselərə nəzər yetirdiyimiz zaman onun esselərinin digər tənqidcilərin esselərindən təmamilə fərqləndiyinin sahidi oluruq. Rüstəm Kamalın qələmə aldığı esselərdən bir necə nümunə göstərə bilərik: "Frans Kafka və Mirzə Cəlil: "həbsiyyə" ovunu". "Yuxudan ovanma qorxusu: Frans Kafka və Mirzə Cəlill", "Mirzə Cəlil və Həmidə xanım: ağrı xatirəsi", "Mirzə Cəlil lüğəti", "Mirzə Cəlilin telegraf poetikası", "Əbdürrəhim bəyin stomatoloji fantaziyası", "Yusif Vəzirin vida dəftəri", "Gülümşəyən Yusif Vəzir" və s.

Esse janrinin utilitarizmi onda "bütün esselərin ürəyi" olan "inandırma" funksiyasının üstünlüyü kimi başa düşülür. "Hər hansı bir essedə bizimlə danışan səs yalnız bizimlə münasibətə girir. Biz özümüz-esseist essenin qəhrəmanları oluruq. Çünkü, o, nəzərdən keçirilən mövzuya baxışını qəbul etməyə bizi inandırmağa çalışır[8, s 94]. "Inandırma" essenin dominant funksiyası olmaqdan çıxdıqda, əsər "ədəbi imkanlar" boyunca hərəkət edir. Biza elə

⁴⁷ Bakı Dövlət Universitetinin magistrantı: afetaliyeva09@gmail.com

gəlir ki, tədqiqatçılar esse növlərinin təsnifatına çox həvəslididər. Cənki o, nəzərdən keçirilən mövzuya öz baxışını qəbul etməyə inandırmağa çalışır[8, s 73].

Esse janının əsas xüsusiyyətləri üzərində dayanaq:

- mövzunun küçük həcmi və konkretliyi;
 - onun açıqlanmasına şəxsi yanaşma, subyektivlik, bəzən paradoxal mühakimələr;
 - düşüncənin, təəssüratların, xatirələrin, assosiasiyaların şıltaq hərəkəti ilə müəyyən edilən sərbəst kompozisiya;
 - dilin leksik tərkibindən sərbəst istifadə - yüksək üslublu sözlərdən tutmuş danışq lügətinə qədər;
 - oxucuya inam mühiti, danışq intonasiyası.

Essenin mövzusunu araşdırarken onun "təhlil ədəbiyyatı"na və ya Qərb tədqiqatçılarının da adlandırdığı kimi "refleksiv ədəbiyyata", "fikir ədəbiyyatına" aid olduğunu qeyd etmək lazımdır. Essedə təhlil edilən obyektlərə gelincə, onun sahəsi nəhəngdir, fəlsəfədən siyasetə, tənqidən əxlaqa, estetikadan ideologiyaya, bütün düşüncə obyektləridir. Qeyd edək ki, bu tərif esse janrınu elmi düşüncə ilə tamamilə əlaqələndirir. Çünkü yuxarıda göstərilən bütün düşüncə obyektləri həm də müvafiq humanitar elmlərin (fəlsəfə, politologiya, ədəbiyyatşunaslıq və s.) obyektləridir. Yəni, essenin mövzusu, əsasən humanitar elmi biliklərin hazırda mövcud olan bütün sahələri tərəfindən nəzərdən keçirilən obyektlər toplusu qədər genişdir. Üstəlik, mövzu əsviyyətsində esse obyekti ilə elmi işin obyekti arasındakı uyğunluğu qeyd edək. Humanitar elmlərin obyektlərinin eyniliyinə görə alımlar bu janr formasından həvəslə istifadə edərək fəlsəfi, ədəbi-tənqidi, estetik və digər esselər yaradırlar.

Esse janrinin müəyyən ümumi xassələrini müəyyən etməyin bütün çətinliyi ilə müəllif şəxsiyyətinin aparıcı rolundan əlavə, biz hər hansı bir essənin elmi mətnlə bağlı müddəalarına zidd olan ən azı bir neçə daha xarakterik xüsusiyyəti müəyyən edə bilərik: xüsusi aktuallaşma, zamanın indiki möqamı ilə korrelyasiya. Məhz esse janrinin xüsusi aktuallaşması ilə əlaqədar Droueri yaxınlığa işarə edir və bu məhz essənin zamanla xüsusi əlaqəsi, ekspressivliyi və müəllif şəxsiyyətinin aparıcı rolu kimi xüsusiyyətindədir.

Beləliklə, esse janrını bədii-publisistik-sənədli janr kimi müəyyən etmək daha düzgün olardı. Bizi elə gəlir ki, esselərin bu “müxtəlifliyi” bəzi tədqiqatçıları esse janrının mövcudluğunu belə inkar etməyə vadar edir. Bu da yəqin ki, esselərin janr xüsusiyyətlərini və janrını müəlliflər və tənqidçilər tərəfindən esse kimi müəyyən edən əsərlərin müxtəlifliyi haqqında anlayışın genişliyindən gəlir.

Essenin başqa bir xüsusiyyəti elmi ədəbiyyatdan fərqli olaraq, fatik elementlərin (yəni obrazlılıq, ifadəlilik – onun sənətkarlığının və publisistikliyinin ifadəsi olan hər şeyin) olmasıdır. Bizi elə gəlir ki, hər bir konkret esse elmi, publisistik və bədii yaradıcılıq arasında “tarazlanır”, bu üç qütbədən yaxınlaşır və uzaqlaşır və burada fərqləndirmək üçün ən mühüm meyar əsərdəki obrazlılığın bu və ya digər xarakteridir.

Esse də roman kimi dünyani sərbəst dərk etmək üçün eyni impuls daşıyır, lakin roman müəllifi əsərin bədii aləmini bütöv reallıq modeli kimi yaradır, yəni romanda müəyyən hadisələr, personajların hərəkəti, onların daxili aləmi təsvir olunur. Romanda müxtalif səslər səslənir, roman həmişə dialoqdur, esse isə müəllifin monoloqudu. Fərdlərin təmsil edə biləcəyi bütün maraqlarla birlikdə fərdi şür qəçilməz olaraq məhdud olduğundan və dünyanın subyektiv mənzərəsini ehtiva etdiyindən, essenin əhatə dairəsi, prinsipcə, romandanın daha dardır.

Deməli, esse elmi, publisistik və bədii ədəbiyyatla sıx əlaqədə olan, lakin heç birinə tam aidiyiyatı olmayan janrdir. Sərhəd mövqeyini nəzərə alaraq, əsərin esse janrına təyin edilməsi çox vaxt problem yaradır. Essenin yerinə yetirdiyi funksiyaların genişliyi bu janrı aid olan gizli janrlı istənilən əsəri təsnif etməyə imkan verir. Essenin obyekta yanaşması fərqlidir. Belə ki, müəllif şəxsiyyətinin aparıcı rolu ilə obyektin təhlili prinsiplerini tamamilə müəyyənləşdirir. Bu essenin ən mühüm struktur formalasdırıamılıdır. Bundan başqa, esse zamanla xüsusi əlaqə, esse və publisistikanın əlaqəsinin üstünlük təşkil etdiyi aktuallaşmanın artması ilə xarakterizə olunur. Həmcinin ifadəlilik və obrazlılıq, onun orijinallığı və ümumiləşdirici gücü, daha çox və ya az olanı müəyyən edir. Esse yanaşması mütləq hətta konkret mövzunun şərhinin universal mənasını qəbul edir və funksional baxımdan inandırma funksiyasının üstünlüyü ilə səciyyələnir. Oxucuya müəllif variantını yükləyir, bəzən obyektivlik illüziyası yaratmaqla bu niyyəti pərdələyir.

Nəticə. Esse janrında əsas rolu faktın reproduksiyası deyil, təəssüratların, düşüncələrin və assosiasiyaların obrazı oynayır. Esse müəllifi əsəri təhlil etmək iddiasında deyil, lakin münasibətinin subyektivliyini vurğulayaraq bu barədə mülahizə yürütməklə kifayətlənir. Müasir tənqidçilərin ədəbi tənqid qıymətləndirmələri, bir qayda olaraq, müxtəlif esse janrlarında təcəssüm olunur. Esse janrinin xüsusiyyətləri bunlardır: əxlaqi, falsəfi problemlərin həlli; mövzunun kiçik həcmi və spesifikliyi; onun açıqlanmasına şəxsi yanaşma, subyektivlik, bəzən mühakimələrin, paradoksallığı (öz təəssüratları, düşüncələri və hissələri, müəllifin assosiasiyaları); düşüncənin, təəssüratların, xatirələrin, assosiasiyaların sıltaq hərkəti ilə müəyyən edilən sərbəst kompozisiya, dildən sərbəst istifadə.

Ədəbiyyat

1. Əsfandiyev Elçin. Təqid və adəbiyyatımızın problemləri, Bakı: "Yazıcı" nəşriyyatı, 1981, 359 s.
 2. Əhmədov Bədirxan. XX yüzil Azərbaycan adəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər, Bakı: Elm və təhsil nəşriyyatı, 2015, 552 s.
 3. Ənvəroğlu Himatov. Ədabiyatstunaslıq problemləri adəbi-nəzari düşüncə müstəsvində, Bakı: MBM nəşriyyatı, 2014, 535 s.
 4. Ədabiyatstunaslıq terminləri lüğəti. Tərtib edən Əziz Mirahmədov, Bakı: Maarif nəşriyyatı, 1988, 268 s.
 5. Sultanlı Vəcif. Azərbaycan adəbi tənqidci. Təkmilləşdirilmiş III nəşr Bakı – 2019, 312 s.
 6. Французская литература 1945 - 1990. - М: Наследие. 1995, 928 с.
 7. Монгайт Мицель. Ольгы - М: Наследие. 1990. 816 с.
 8. S.Robert, K.Carl. Elements of the essay. - New York: Univ. Press, 1969. 289 p.

Açar sözlər: janr, esse, müəllif, oxucu, Misel Monten, "Təcrübələr"

Ключевые слова: жанр, эссе, автор, читатель, Мишель де Монтень, “Опыты”

Keywords: genre, essay, author, reader, Michel de Montaigne, “Experiments”

Общая характеристика жанра эссе

Резюме

Основная роль в жанре эссе - не воспроизведение фактов, а изображение впечатлений, мыслей и ассоциаций. Автор эссе не претендует на анализ произведения, а лишь подчеркивает субъективность своего отношения. Литературная критика современных критиков, как правило, воплощена в различных жанрах эссе. Особенностями жанра эссе являются: решение морально-философских проблем; небольшой объем и специфика темы; индивидуальный подход к ее раскрытию, субъективность, иногда парадоксальные суждения (собственные впечатления, мысли и чувства, авторские ассоциации); свободная композиция, свободное использование языка, определяемое причудливым движением мысли, впечатлений, воспоминаний, ассоциаций.

General characteristics of the essay genre

Summary

The main role in the genre of essays is not the reproduction of facts, but the image of impressions, thoughts and associations. The author of the essay does not claim to analyze the work, but only emphasizes the subjectivity of his attitude. Literary critiques of modern critics are, as a rule, embodied in various essay genres. The features of the essay genre are: the solution of moral and philosophical problems; small volume and specificity of the topic; personal approach to its disclosure, subjectivity, sometimes paradoxical judgments (own impressions, thoughts and feelings, the author's associations); free composition, free use of language, determined by the whimsical movement of thought, impressions, memories, associations.

Rəyçi: prof. Sənan İbrahimov